

Son zamanlar Vətənimin esir məkanından bizi ötürülen hər bir informasiyaya inanır, canımızı qurtarmaq üçün qaçqaçla ayrıldığımız Şuşaya fərəhələ qayıdacağımıza əminlik yaranırdı. Evdə yır-yığış edir, nəyimiz vardisa, qutulara yerləşdirirdim ki, "Köcün!" deyəndə birinci mən özümü yetiririm. Sağ olsun dövlətimizi, bizi hər şeylə təmin edəcəkdi. Lakin xatire əşyalarını, kitab-dəftərimizi aparmağı qərara almırdı. Bir də özümlə misli görürənməmiş bir əmanət götürürəcəkdim...

Anam Şuşa həsrəti ilə əbədi mənzilinə köcdü. "Məni Cıdır düzündə dəfn edərsiniz!" - deyə vəsiyyət etmişdi. Bu isə bizim imkanlarımız xaricində idi. Şuşaya qovuşmaq arzusu ürəyində qaldığı kimi, bu arzusu da ürəyində qaldı anamın. Mən isə murad atının belində Şuşama doğru pərvazlanırdım. Ona görə də anamın məzar torpağından bir ovuc götürüb kələğayımın ucuna bağladım. "Kələğayının ucunda o nədir belə ağır-agır sallanıb?" soruşanlara cavab verirdim: "Əmanət!" Mənim üçün müqəddəs olan bu əmanəti - anamın torpağını heç bir qutuya qoya bilmirdim, onu özümlə daşıyırdım.

Xəber gözləyirdim! Öl-kəmin, Dövlətimin, Şuşamın şad xəbərini! Nəhayət, gün doğdu vətənimin üstü-

Müqəddəs əmanət

nə! Azad, demokratik ölkəmdə Şuşam azad oldu!!!

İyirmi səkkiz illik uzun, acı bir həsrətə son qoyuldu! Vətənimin paytaxtı Bakıda bu şad xəbor görünməmiş bir izdihamla qarşılındı. Sevinc və göz yaşları içində hamı bir-birini təbrik edirdi. Lakin biz Şuşamıza qayıda bilmədik, çünki tikinti-abadlıq işləri başlandı. Dövlətim abad elədi Şuşamı. Dövlətim evlərimizin yerində müasir tipli evlər, məktəblər, mədəniyyət ocaqları tikdi. Sonra bizə köçmək əmri verildi.

Maşınlar maşına, avtobuslar avtobusa, təyyarələr təyyarələrə dırəndi: bizi köçürürdülər. Bu, necə xoşbəxt köç karvanı idi.. Sevincimdən qəhqəhə ilə ağlayırdım. Vertolyata çatmaq üçün körpələrimi özüma yük edib, yixila-dura getdiyim yollardan indi fərəhələ döndürdüm. Şuşam çox şad idi doğma övladlarını qoyununa alacaqdı deyə! Mən çox şad idim Şuşama qovuşacaqdım deyə.

Şuşama çatanda axşam idi. Ele çıraqban idi Şuşam, tərifinə söz tapamırıram. Cıdır düzünün başında bayrağımız dalgalanırdı. Altınnda bu sözler yazılmışdı: "Qarabağ - Azərbaycan! İzdihamın içindən

gözlərimi Milli Bayraqımızi və ətrafını bürüyən nur selinə dikmişdim. O nur seли axib onun altındakı çiçək baxçاسını nura qərq edirdi. Sözlərimi unutmuşdum. Dəndlərimi unutmuşdum. Qulaqlarında yalnız bəxtəvar gülüşlər cingildiyirdi. Mən bəxtəverlikdə özümü itmişdim. O

nur baxçasının içində bəyaz libaslı nurlu bir xanım sevinclə dolaşırırdı. Şuşamın nurundan pay alındıqdan parıldayırdı. O, mənə əl edirdi. Təbəssümündə bir mərhəmlik, bir bəxtiyanlıq vardi. Diqqətələ baxdım: bu, mənim ANAM idi! Qismətinə Allahdan alan anam əllerini mənə uzadıb kəlağayımı göstərirdi. Anladım onu! Anam məzar torpağının Şuşamın torpağına qovuşmasını isteyirdi. Əmanəti tapşıracağım yeri tapdim! Kəlağayının ucuna düyünlediyim torpağı bayrağın qabağında ekilmiş gül-ciçəyin arasına səpdim. Ele bil, üstündən dağ götürüldü. Bəxtəvar oldum:

- Natəvanın, Üzeyir bəyin, dəhilərimizin müqəddəs əmanəti Şuşama qovuşduğum üçün!

- Anamın müqəddəs əmanətini Şuşama qovuşdurduğum üçün!

Fazılə QAFARQIZI